

BAKI
BEYNƏLXALQ
HUMANİTAR FORUMU



БАКИНСКИЙ
МЕЖДУНАРОДНЫЙ
ГУМАНИТАРНЫЙ ФОРУМ

BAKU INTERNATIONAL HUMANITARIAN FORUM

VI Bakı Beynəlxalq Humanitar Forumu

*“Yeni dünya və yeni insan formalaşdırmaq:
yaratıcılıq və insan inkişafı”*

Bakı, 25–26 oktyabr, 2018-ci il

Proqram layihəsi

24.10.2018-ci il	
	Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının və onları müşayiət edən şəxslərin qarşılınması və mehmanxanalarda yerləşdirilməsi (JW Marriott Absheron Baku, Hilton Baku, Holiday Inn Baku)
25.10.2018-ci il	
08:00 – 09:00	Qonaqların mehmanxanalardan Heydər Əliyev Mərkəzinə yola düşməsi və gəlişi
10:00 – 11:00 <i>Heydər Əliyev Mərkəzi</i>	Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi: <i>“Yeni dünya və yeni insan formalaşdırmaq: yaratıcılıq və insan inkişafı”</i> <i>Açılış nitqi</i> <i>Zati- aliləri, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti</i> <i>(İngilis, rus, fransız və azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
11:00 – 11:30	<i>Kofe fasiləsi</i>

11:30 – 13:00 <i>Heydər Əliyev Mərkəzi</i>	1-ci plenar sessiya: <i>“Təhsil və elm insan kapitalının inkişafı kontekstində”</i> Moderator: AR Təhsil Nazirliyi Çıxışçılar: <i>(İngilis, rus, Fransız və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
13:00 – 14:30 <i>Heydər Əliyev Mərkəzi</i>	Nahar
14:30 – 16:30 <i>Heydər Əliyev Mərkəzi</i>	2-ci plenar sessiya: <i>“İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi”</i> Moderator: Çıxışçılar: <i>(İngilis, rus, Fransız və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
16:30-17:00	<i>Kofe fasiləsi</i>
17:00-18:30 <i>Heydər Əliyev Mərkəzi</i>	İşçi sessiya: <i>“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi”</i> Moderator: Çıxışçılar: <i>(İngilis, rus və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
Paralel tədbir	
15:00-18:00 <i>Fairmont Bakı mehmanxanası</i>	<i>“Dayanıqlı inkişafa dair Bakı konfransı: İnsanları gücləndirmək, inkişaf və bərabərliyi təmin etmək”</i>
19:30 – 21:00	Rəsmi ziyafət (konsert proqramı ilə müşayiət olunur)
26.10.2018-ci il	
08:00 – 09:00	Qonaqların mehmanxanalardan tədbir məkanına yola düşməsi
09:00 – 13:00 <i>ADA Universiteti</i>	Azərbaycanda təhsil almış məzunların ilk görüşü (<i>dəvətnamə ilə</i>): <i>“Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru”</i> <i>(İngilis, rus və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>

09:00 – 13:00 <i>Marriott Abşeron Mehmanxanası</i> <i>Xocasən zalı</i>	İşçi sessiya: <i>“Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid”</i> <i>Moderator:</i> <i>Çıxışçılar:</i> <i>(İngilis, rus və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
10:30 – 12:30 <i>Marriott Abşeron Mehmanxanası</i> <i>Şərq zalı 1</i>	<i>“Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri”</i> <i>Moderator:</i> <i>Çıxışçılar</i> <i>(İngilis, rus və Azərbaycan dilində tərcümə təmin olunacaq)</i>
13:00 – 14:30	<i>Nahar</i>
14:30 – 15:00	Bağlanış mərasimi
15:00 – 18:30	Şəhər gəzintisi
Paralel tədbir	
10:00 -18:00 <i>Fairmont Bakı mehmanxanası</i>	<i>“Dayanıqlı inkişafa dair Bakı konfransı: İnsanları gücləndirmək, inkişaf və bərabərliyi təmin etmək”</i>
19:00 – 20:00	Konsert proqramı
20:00 – 22:00	Şam yeməyi
27.10.2018-ci il	
	Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının və onları müşayiət edən şəxslərin yola salınması